

LƏNKƏRANDA KİTAB BAYRAMI



Lənkəran şəhər mərkəzi kitabxanasının həyəti rəngarəng stendlərlə, balacaların əl işləri və rəsm əsərləri ilə bəzədilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüne həsr olunmuş kitab bayramını Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nurane Nəsirova açaraq ulu öndərin kitabxanaların inkişafına göstərdiyi məsilsiz qayğıdan danışdı.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüne həsr olunmuş kitab bayramını Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nurane Nəsirova açaraq ulu öndərin kitabxanaların inkişafına göstərdiyi məsilsiz qayğıdan danışdı. Müdirlik rəhbərin kitabxanaları xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırdığını, kitabın rolluna yüksək qiymət verdiyi bildirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin qayğını uğurladıvam etdirdiyini, dövlətimizin başçısının sərəncamı ilə

mayəndələri toplaşmışdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüne həsr olunmuş kitab bayramını Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nurane Nəsirova açaraq ulu öndərin kitabxanaların inkişafına göstərdiyi məsilsiz qayğıdan danışdı. Müdirlik rəhbərin kitabxanaları xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırdığını, kitabın rolluna yüksək qiymət verdiyi bildirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin qayğını uğurladıvam etdirdiyini, dövlətimizin başçısının sərəncamı ilə

hər il latin qrafikası ilə minlərlə kitabın çap edilərək oxuculara çatdırıldığını söylədi. Lənkəranda kitaba böyük marağın olduğunu vurgulayan kitabxana direktoru keçirilən tədbirin əhəmiyyətindən danışdı.

Lənkəran şəhər mədəniyyət mərkəzinin direktoru, yazıçı-publisist Hafiz Mirzə kompüterləşmə əsrasında kitabın özünəməxsus yeri olduğunu, bayram tədbirində kitabın qüdrətinin, şöhrətinin bir daha nümayiş etdiriləcəkini diqqətə çatdırıldı.

Azərbaycan Yazarlar Birliyinin Lənkəran bölməsinin sədri, şair İltifat Saleh kitabı insanın həyatında, dün-yagörüşünün formallaşma-

sında mühüm rol oynadığını, eyni zamanda maraqlı həmsöhbət olduğunu qeyd etdi.

Lənkəran Dövlət Universitetinin kafedra müdürü, filologiya üzrə elmlər doktoru Yədulla Ağazadə bildirdi ki, kitab elm, bilik xəzinəsidir. Kitab olmasayı, elm də inkişaf edə bilməzdi. Universitetin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Tükəzban Cahangirova ürək söz-lərini yeni yazdığı şeirlə ifadə etdi. Gənc şair Kamran Bağırlı kitab haqqında yeni şeirini oxudu.

Tədbirdə gənc Aslanovçular Vətənə, dövlət müstəqilliyinə ve kitaba həsr olunmuş şeirləri söylədilər. Uşaq bağçasının balaca fidanları maraqlı çıxışları ilə tədbiri daha da rövnəqləndirdilər.

Bayram tədbirinin sonunda MKS-in direktoru Nurane Nəsirova kitabın təbliğində uzun illər səmərəli fəaliyyət göstərdiyinə görə kitabxananın qabaqcıl işçilərdindən bir qrupuna və fəal oxuculara fəxri fərmanlar təqdim etdi.

Əlisəfa HƏSƏNOV,
“Respublika”.